

# Uşaq ədəbiyyatı və çağdaş ədəbi proseslər

(Əvvəli 13 və 14 may tarixli saylarımızda)

Bu gün Güneydə "Uşaqlarınızın göz yaşlarını qoruyun, qoy öz çağında onlar sizin qəbrinizin üstünə tökülməyə yaraya bilsin" (Pifaqor), gerçeyini anlayır və həyata keçməsi üçün uşaq ədəbiyyatı nümunələrinin yaranmasına və araşdırılmasına daha çox əhəmiyyət verirlər. Tanınmış şair və tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyyatında ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytindən ibarət "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") alleqorik məsnəvisini qəbul edir və yazır ki, bu kitabı 1958-ci ildə Bakıda "Həmid Arası" nəşr etdirib. Kamil Mirbağırov tərəfindən uşaqlar üçün hazırlanıb və Təbrizdə "Əsmər" nəşriyyatı tərəfindən yayımlanıb. Əsərin böyükələr üçün yazılığını duyuruq. Ancaq dərindən fikirləşdikdə, yeni çağda cizgi filmləri, təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə, "Söhbətül-əsmar"ın da uşaqlar üçün təmsili bir dil ilə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (hətta bütün Şərqdə) Füzuliyyə aiddir. Hümmət Şahbazının fikrinə yüzdəyüz qatılır və təsdiqləyirəm, çünki 1958-ci ildək "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") əsəri S.Mümtaz, H.Arası, M.Rzaquluzadə və Ə.Qəhrəmanov, H.Əfəndiyev və digərlərinin tərtibati və müqəddimələri ilə Təbrizdə və Bakıda dəfələrlə çap olunmuşdu:

İctimai şüurun formallaşması, yeni insan tərbiyəsi, maarif və mədəniyyətin inkişafı, körpə fidanlarının sağlam ruhda böyüməsi və doğma dildə mükəmməl təhsil alması uğrunda yorulmadan çalışan, böyük maarif-pərvər şair və faal ictimai xadim kimi tanınan Cabbar Əsgərzadə Bağçabanın (1885-1966) yaradıcılığında da uşaqlar üçün yazılın bir-birindən maraqlı şeir və hekayələr mühüm yer tutur. "Qızılı yarpaq, yaxud zəkali Ənvər" poemasının da qəhrəmanları dərslərini yaxşı və pis oxuyan, çalışqan və tənbəl məktəblilərdir. Uşaq auditoriyasının qavrama səviyyəsini diqqət-də saxlayan şair-pedaqoq əsəri şifahi xalq ədəbiyyatından gələn sadə süjet əsasında qələmə almış və poemasında ölkənin, cəmiyyətin və insanların inkişafının, yüksəlişinin təhsildə, elm və maarifdə olduğu fikrini təbliğ etmişdir.

Ədəbiyyat aləmindən məlumdur ki, bir çox yazarlar uşaqlar haqqında sentimental-əxlaqi ədəbi üsullarla, ən yaxşı halda, böyükələrin incə yumor hissələrini qatmaqla əsərlər qələmə alırlar, ancaq onların iç dün-

yasının alt qatlarına, mənəviyyatının dərinliyinə nüfuz edə bilmirlər.

Çağdaş dövr Güney Azərbaycan uşaq nəşrinin yaradıcısı olan Səməd Behrəngi isə öz əsərlərində uşaq ruhuna daha da yaxınlaşmaqla, onların daxili dünyasına yol tapmağa nail olan yazıçılardandır. O, kamil pedaqqoq olmaqla yanaşı, həm də orijinal dəst-xəttə malik istedadlı hekayə yazarı, peşəkar tərcüməçi, XX əsr İran və Azərbaycan ədəbiyyatının ən görkəmli hekayə nasirlərindən biri idi. Güney Azərbaycanda çağdaş dövr uşaq ədəbiyyatının-nəşrinin yaranması və inkişaf etməsi möhz onun adı ilə bağlıdır. Uşaqlar üçün nağıllar, həmçinin baş qəhrəmanları əsasən ünsiyyətdə olduğu şagirdləri olan və onların başına gələn olaylardan bəhs edən maraqlı hekayələr qələmə alır, "alleqoriya və təşhislərə yer verməklə örtülü şəkildə ən orijinal yolla öz fikir və düşüncələrini yayırı". Səməd Behrəngi əsərlərini "Biz uşaqlara: - Oğurluq etmə, yalan danışma! - kimi məsləhətlər vermək əvəzinə, onların oğru olmalarının səbəbini açıb göstərməliyik. Çünki insanları yetişdirən mühitdir. Yaxşı insan yetişdirmək istəyiriksə, mühiti də yetişdirməli və insanı lessidirməliyik", - eqidəsi ilə yazıb-yaradırdı... Uşaq təbiətini anlayan təcrübəli pedaqqoq kimi körpə fidanlara yalnız doğruya inam, həqiqətə sevgi, şərə, pişliyə və xəyanətə, ağı qara, yalanı həqiqət, göz yaşlarını sevinc şəlaləsi, hicqırığı gülüş, məhrumiyyətləri tanrıının qisməti kimi qələmə verənlərə nifret aşılıyındı. Bu nifrətin onların yaşamı üçün, yaxşını - pislən ayıra bilməsi üçün gərəklı olduğunu düşünürdü". "Balaca qara baliq", "Adət", "Binam//Adınsız", "Narin qabığı", "Balaca qara baliq", "Ulduz və qarğalar", "24 saat yuxuda və ayıqlıqda", "Çuğundur satan oğları", "Bir hulu, min hulu", "Məhəbbət nağılı", "Təlxun", "Ləbi satan uşaq", "Qoca arvad və qızıl cücəsi", "Koroğlu və keçəl Həmza", "Ulduzla danişan gəlinicik", "Çox bəxtiyar ağa" və s. kimi hekayələrində o, bulaq suyu kimi dumdur, saf uşaq dünyasından böyükələrin aləminə bir pəncərə açır və açıldığı pəncərədən toplumu bütün cizgiləri, xüsusiyyətləri ilə yaşlıların gözleri önünde canlandırırı... Və böyükələr, yaşlılar da həmin əsərlərə maraqlı göstərildilər...

(davamı növbəti saylarımızda)

Esmira FUAD,  
filologiya elmləri doktoru.